

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə

**İxtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatına dair dərc olunmuş
iddia sənədinin materialları ilə tanışlıq və iddia sənədinə daxil olan
materialların surətinin verilməsi üçün**

Ə R İ Z Ə

1. Soyadı (pasportda və ya şəxsiyyət vəsiqəsində olduğu kimi):		
2. Adı (pasportda və ya şəxsiyyət vəsiqəsində olduğu kimi):		
3. Ata adı (pasportda və ya şəxsiyyət vəsiqəsində olduğu kimi):		
4. Doğum tarixi (gün, ay, il) _____ _____ _____	5. Doğum yeri (şəhər, ölkə) _____ _____ _____	6. İş yeri, yaşadığı (olduğu) ünvan, əlaqə telefonu, e-mail: _____ _____ _____
7. Müraciətin rəsmiləşdirilməsi üçün məlumatlar:		
7.1. ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatına dair dərc olunmuş iddia sənədində iddia olunan obyektin adı: _____ _____		
7.2. iddia sənədinin nömrəsi və Əqli Mülkiyyət Agentliyinə daxil olduğu tarix: _____ _____		
7.3. iddia sənədinin rəsmi bülletəndə dərc edildiyi tarix və bülletenin nömrəsi: _____		
7.4. müraciətin tarixi: _____		
7.5. ərizəçi nümayəndə (patent müvəkkili) olduqda onun səlahiyyətini təsdiq edən sənəd barədə məlumat: _____		
7.6. imza:		

<p>8. Xahişin məzmunu:</p> <p><input type="checkbox"/> dərc olunmuş iddia sənədinin materialları ilə tanışlıq</p> <p><input type="checkbox"/> dərc olunmuş iddia sənədinə daxil olan materialların surətinin verilməsi</p>	<p>9. _____ (<i>ixtira, faydalı model və sənaye nümunəsinin adı</i>)</p> <p>_____</p> <p>aid dərc edilmiş iddia sənədinə daxil olan surətinin verilməsi istənilən sənəd(lər):</p> <p><input type="checkbox"/> təsvir;</p> <p><input type="checkbox"/> çertyoj(lar);</p> <p><input type="checkbox"/> rəsm(lər);</p> <p><input type="checkbox"/> fotosəkil(lər)</p>	<p>10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 may tarixli 247 nömrəli Qərarı ilə müəyyən edilmiş məbləğ (_____AZN) _____ tarixdə Əqli Mülkiyyət Agentliyinin hesabına köçürülmüşdür</p>
<p>11. Materiallarla tanışlığın istənilədiyi tarix: _____</p>	<p>12. Sənədlərlə tanışlıq ərizəçinin _____ tarixli xahişi əsasında _____ tarixədək təxirə salınmışdır (qrafa Agentlik tərəfindən doldurulur)</p>	<p>13. Sənədlərlə tanışlığın təxirə salınması barədə ərizəçi telefonla müraciət etdikdə telefon zənginin daxil olduğu vaxt (telefon nömrəsi qeyd edilməklə), yaxud yazılı müraciətinin tarixi və daxilolma №-si: _____</p> <p>(qrafa Agentlik tərəfindən doldurulur)</p>
<p>14. _____ il tarixində _____ (<i>ixtiranın, faydalı modelin, sənaye nümunəsinin adı</i>) _____ aid _____ nömrəli iddia sənədi üzrə dərc edilmiş materiallarla tanış oldum”.</p> <p>_____</p> <p>(ərizəçinin soyadı və imzası)</p>		
<p>15. İddia sənədi iddiaçı tərəfindən _____ tarixdə geri götürülmüşdür (qrafa Agentlik tərəfindən doldurulur).</p>	<p>16. Tanışlıq üçün tələb edilən aşağıdakı sənəd (sənədlər) _____ nömrəli iddia sənədinin tərkibində yoxdur (qrafa Agentlik tərəfindən doldurulur):</p> <p>1.</p> <p>2.</p> <p>3.</p> <p>4.</p>	<p>17. İddia sənədi ilə ərizəçini tanış etdi:</p> <p>_____</p> <p>(ekspertin s.a.a)</p> <p>Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertiza Mərkəzinin eksperti</p> <p>_____</p> <p>(imza, tarix)</p>